

# **“A-QROUP SİĞORTA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ**

**Beynəlxalq Maliyyə Hesabatları Standartlarına  
uyğun hazırlanmış Maliyyə Hesabatları və  
Müstəqil Auditor Rəyi**  
31 dekabr 2009-cu il tarixində başa çatmış il üzrə

# “A-QROUP SİĞORTA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

## MÜNDƏRİCAT

---

	<b>Səhifə</b>
MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI	1
MÜSTƏQİL AUDİTORLARIN RƏYİ	2-3
31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ MALİYYƏ HESABATLARI:	
Məcmu gəlir hesabatı	4
Maliyyə vəziyyəti hesabatı	5
Kapitalda dəyişikliklər hesabatı	6
Pul vəsaitlərinin hərəkəti hesabatı	7-8
Maliyyə hesabatları üzrə qeydlər	9-30

**MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI  
RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI  
31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ**

---

Bu bəyannamə, 2-ci və 3-cü səhifələrdə əks etdirilən müstəqil auditorların rəyində göstərilmiş müstəqil auditorların vəzifələri haqqında müddəalarla birgə oxunmalıdır və “A-QROUP Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin (“Cəmiyyət”) maliyyə hesabatları ilə bağlı Cəmiyyət rəhbərliyinin və müstəqil auditorların göstərilən məsuliyyətlərini fərqləndirmək məqsədi daşıyır.

Rəhbərlik, 31 dekabr 2009-cu il tarixində başa çatmış il üzrə Cəmiyyətin maliyyə vəziyyətini, əməliyyat nəticələrini, pul vəsaitlərinin hərəkəti və səhmdar kapitalında dəyişmələri əks etdirən Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (“BMHS”) uyğun maliyyə hesabatlarının düzgün hazırlanması üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıdakılar üzrə məsuliyyət daşıyır:

- Uyğun mühasibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;
- Məntiqli və məqsəduyğun təxminlərin və qərarların qəbul edilməsi;
- BMHS-na uyğunluğun bəyan edilməsi və həmin standartlardan əhəmiyyətli kənarlaşmalar olduğu təqdirdə bu halların maliyyə hesabatlarında açıqlanması və izah edilməsi; və
- Yaxın gələcəkdə Cəmiyyət işini normal şərtlər altında davam etdirəcəyi halda, hesabat tarixinə maliyyə hesabatlarını daimlilik prinsipi əsasında hazırlanması.

Rəhbərlik həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır:

- Cəmiyyət daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənilib hazırlanması, qurulması və möhkəmləndirilməsi;
- Cəmiyyətin maliyyə hesabatlarının BMHS-a uyğun olaraq düzgün hazırlanması və maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat sisteminin təşkil edilməsi;
- Yerli mühasibat sisteminin qanunvericilik və Azərbaycan Respublikasının mühasibat standartlarına uyğun olaraq təşkil edilməsi;
- Mümkün imkanlardan istifadə edərək Cəmiyyətin aktivlərinin mühafizə edilməsinin təşkil edilməsi; və
- Saxtakarlıq, yanlışlıq və digər qanunauyğunsuzluq hallarını müəyyən edilməsinə və qarşısının alınması.

31 dekabr 2009-cu il tarixinə olan maliyyə hesabatları 28 aprel 2010-cu il tarixində Cəmiyyətin İdarə Heyəti tərəfindən təsdiq edilmişdir.

**İdarə Heyəti tərəfindən:**

---

**Anar Bayramov**  
Sədr

28 aprel 2010-cu il  
Bakı, Azərbaycan Respublikası

---

**Əliqismət Əhmədov**  
Baş mühasib

28 aprel 2010-cu il  
Bakı, Azərbaycan Respublikası

## **MÜSTƏQİL AUDİTORLARIN RƏYİ**

“A-QROUP Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarına və İdarə Heyətinə:

### ***Maliyyə hesabatları***

Biz “A-QROUP Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “Cəmiyyət”) 31 dekabr 2009-cu il tarixinə təqdim edilən maliyyə vəziyyəti hesabatı, həmin tarixdə başa çatmış il üzrə məcmu gəlir hesabatı, səhmdar kapitalında dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas mühasibat prinsiplərinin və digər izahedici qeydlərin xülasəsindən ibarət olan maliyyə hesabatlarının audit yoxlamasını apardıq.

### ***Maliyyə Hesabatlarının hazırlanması üzrə rəhbərliyin məsuliyyəti***

Rəhbərlik bu maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə görə məsuliyyət daşıyır. Bu məsuliyyətə aşağıdakılar aiddir: maliyyə hesabatlarının hazırlanması ilə əlaqədar, saxtakarlıq və ya yanlışlıqdan qaynaqlanan əhəmiyyətli kənarlaşmaların qarşısını almaq məqsədilə daxili nəzarət sisteminin işlənilməsi, hazırlanması, qurulması və möhkəmləndirilməsi; müvafiq mühasibat siyasətinin seçilməsi və tətbiq edilməsi; mövcud şərtlər altında məqbul mühasibat təxminlərinin irəli sürülməsi.

### ***Auditorun məsuliyyəti***

Bizim məsuliyyətimiz apardığımız audit yoxlamasına əsasən bu maliyyə hesabatlarına dair rəy bildirməkdən ibarətdir. Biz audit yoxlamasını Beynəlxalq Audit Standartları əsasında aparmışıq. Həmin standartların tələbinə görə, biz etik tələblərə əməl etməli və auditi elə şəkildə planlaşdırmalı və aparmalıyıq ki, maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin mövcud olmamasına kifayət qədər əmin olaq.

Audit yoxlamasına maliyyə hesabatlarındakı məbləğlər və açıqlamalara dair auditor sübutu əldə etmək üçün proseduraların yerinə yetirilməsi daxildir. Seçilmiş proseduralar auditorun mülahizəsindən, eləcə də saxtakarlıq və ya səhvlər nəticəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə görə müvafiq audit proseduralarının işlənilməsi və hazırlanması məqsədilə müəssisə tərəfindən maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sistemini nəzərdən keçirir. Bundan əlavə, audit yoxlamasına mövcud mühasibat siyasətinin uyğunluğunun və rəhbərliyin mühasibat təxminlərinin əsaslandırılmasının qiymətləndirilməsi, eləcə də maliyyə hesabatlarının ümumi təqdimatının dəyərləndirilməsi daxildir.

Biz hesab edirik ki, audit rəyimizi bildirmək üçün kifayət qədər və uyğun auditor sübutu əldə etmişik.

## ***Rəy***

Bizim rəyimizcə, əlavə edilən maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından Cəmiyyətin 31 dekabr 2009-cu il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq düzgün əks etdirir.

## ***İzahedici paraqraf***

Şerti rəy təqdim etmədən diqqətinizə çatdırırıq ki, bu maliyyə hesabatlarının 12 saylı Qeydində göstəriləni kimi, 2008-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının hökuməti maliyyə institutlarının (bankların, sığorta və təkrarsığorta şirkətlərin) kapitallaşma səviyyəsinin artırılmasının stimullaşdırılması məqsədi ilə onları üç il müddətinə mənfəət vergisindən azad etmişdir. Bu qanun 1 yanvar 2009-cu il tarixindən qüvvəyə minib və müvafiq olaraq tətbiq ediləcək. Bu qanuna əsaslanaraq, əgər vergiyə cəlb edilən müvəqqəti fərqlərin predmeti bu dövr ərzində baş verərsə, heç bir vergi öhdəlikləri hesablanmamalıdır, əks halda cari gəlir vergi faizindən istifadə edərək hesablanmalıdır. Cəmiyyətin rəhbərliyi yazılı formada bəyan etmişdir ki, Cəmiyyətin vergi bazasını formalaşdıran vergi gəlirləri Cəmiyyətin səhmdar kapitalının artırılmasına yönəldilsin. Bu ehtimal nəticəsində Cəmiyyət 31 dekabr 2009-cu il tarixinə Beynəlxalq Maliyyə Hesabatları Standartları əsasında hazırlanmış maliyyə hesabatlarında mənfəət vergisi öhdəliyini toplamamışdır. Azərbaycan Respublikasının vergi qanunvericiliyində maddələrin və şərtlərin açıqlamasında müxtəlif təfsir dərəcələri yarana bilər. Bundan əlavə vergi orqanlarının nümayəndələri ilə rəhbərliyin vergi qanunvericiliyi haqqında şərtləri fərqli olduğundan, qanunun hər hansı bir izahatı vergi orqanları tərəfindən tələb olunarsa, bu halda Cəmiyyət, ola bilsin ki, əlavə vergi, cərimələr və faiz ödəmək məcburiyyətində qalsın və bu, hazırkı maliyyə hesabatlarına əhəmiyyətli təsir göstərə bilər.

28 aprel 2010-cu il  
Bakı, Azərbaycan Respublikası

# “A-QROUP SİĞORTA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

## MƏCMU GƏLİR HESABATI

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Azərbaycan Manatı ilə)

	Qeyd	31 dekabr 2009-cu il tarixində başa çatmış il üzrə	31 dekabr 2008-ci il tarixində başa çatmış il üzrə
Yığılmış sığorta mükafatlarının dəyəri, ümumi	7	7,410,826	7,803,935
Risiklər və təkrarsığorta üzrə digər şirkətlərə verilən sığorta mükafatları	7	<u>(641,122)</u>	<u>(1,163,251)</u>
		6,769,704	6,640,684
Sığorta mükafatlarının qazanılmayan hissəsi üçün ehtiyatda dəyişiklik, ümumi	8	943,035	(1,349,495)
Sığorta mükafatlarının qazanılmayan hissəsi üçün ehtiyatda təkrarsığortaçıların payında dəyişiklik	8	<u>(187,925)</u>	<u>139,297</u>
		<u>755,110</u>	<u>(1,210,198)</u>
<b>Qazanılmış sığorta mükafatları, xalis</b>		<b>7,524,814</b>	<b>5,430,486</b>
Ödənilmiş iddialar, ümumi	7	(5,034,340)	(4,828,547)
Risiklər və təkrarsığorta üzrə digər şirkətlərə verilən ümumi iddialar	7	<u>244,727</u>	<u>282,088</u>
		(4,789,613)	(4,546,459)
Zərər ehtiyatında dəyişiklik, ümumi	8	-	-
İddialar üzrə xərclər, xalis		(4,789,613)	(4,546,459)
Əldə etmə gəlirləri, xalis	10	<u>165,779</u>	<u>149,066</u>
<b>Sığorta fəaliyyətinin nəticəsi</b>		<b>2,900,980</b>	<b>1,033,093</b>
Faiz gəlirləri	11	447,301	401,244
Digər gəlirlər/(zərərlər)	12	<u>107,730</u>	<u>(76,073)</u>
		555,031	325,171
ƏMƏLİYYAT XƏRCLƏRİ	13	(1,217,542)	(1,437,460)
Vergidən əvvəl mənfəət/(zərər)		2,238,469	(79,196)
Mənfəət vergisi xərci	14	<u>(31,016)</u>	<u>(9,964)</u>
<b>Dövr üzrə xalis mənfəət/(zərər)</b>		<b><u>2,207,453</u></b>	<b><u>(89,160)</u></b>
Digər məcmu gəlir maddələri:			
Binaların yenidən qiymətləndirilməsi üzrə zərər		(2,347,343)	-
Digər məcmu gəlir maddələri ilə əlaqədar mənfəət vergisi təsirləri		(266,409)	-
İl üzrə digər məcmu gəlir maddələri, vergilər çıxıldıqdan sonra		<u>(2,613,752)</u>	<u>-</u>
<b>İl üzrə cəmi məcmu zərər</b>		<b><u>(406,299)</u></b>	<b><u>(89,160)</u></b>
HƏR SƏHM ÜZRƏ GƏLİR/(ZƏRƏR)			
Əsas və kapitala əlavə edilə bilən (AZN)	9	324.63	(13.11)

### İdarə Heyəti tərəfindən:

**Anar Bayramov**  
Sədr

28 aprel 2010-cu il  
Bakı, Azərbaycan Respublikası

**Əliqismət Əhmədov**  
Baş mühasib

28 aprel 2010-cu il  
Bakı, Azərbaycan Respublikası

9-30-cu səhifələrdə izah olunmuş qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir. Müstəqil Auditor Rəyi 2-ci və 3-cü səhifələrdə təqdim olunmuşdur.

# “A-QROUP SİĞORTA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ VƏZİYYƏTİ HESABATI  
31 DEKABR 2009-CU İL TARİXİNƏ  
(Azərbaycan Manatı ilə)

	Qeyd	31 dekabr 2009-cu il	31 dekabr 2008-ci il
<b>AKTİVLƏR</b>			
<b>CARİ AKTİVLƏR:</b>			
Pul və pul ekvivalentləri	15	334,311	1,725,469
Banklardakı depozitlər	16	3,445,919	2,614,599
Debitor borcları	17	1,744,880	402,059
Digər alınacaq vəsaitlər və avans ödənişləri	18	798,474	670,971
Sığorta mükafatlarının qazanılmayan hissəsi üçün ehtiyatın təkrarsığorta hissəsi	8	471,528	785,730
Təxirə salınmış komissiya xərcləri	19	25,356	64,864
<b>Cəmi cari aktivlər</b>		<b>6,820,468</b>	<b>6,263,692</b>
<b>UZUNMÜDDƏTLİ AKTİVLƏR:</b>			
Əmlak və avadanlıqlar	20	1,925,998	4,335,338
İnvestisiya mülkiyyəti	21	397,200	305,153
Təxirə salınmış vergi aktivi	14	-	31,016
<b>Cəmi uzunmüddətli aktivlər</b>		<b>2,323,198</b>	<b>4,671,507</b>
<b>CƏMİ AKTİVLƏR</b>		<b>9,143,666</b>	<b>10,935,199</b>
<b>ÖHDƏLİKLƏR VƏ KAPİTAL</b>			
<b>ÖHDƏLİKLƏR:</b>			
Sığorta mükafatlarının qazanılmayan hissəsi üçün ehtiyat	8	3,219,711	4,289,023
Ödəniləcək vəsaitlər	22	9,421	92,479
Təxirə salınmış komissiya gəlirləri	23	93,348	193,517
Digər öhdəliklər	24	417,646	816,750
Təxirə salınmış vergi öhdəliyi	14	266,409	-
<b>Cəmi öhdəliklər</b>		<b>4,006,535</b>	<b>5,391,769</b>
<b>KAPİTAL:</b>			
Səhmdar kapitalı	25	1,360,000	1,360,000
Digər kapital elementləri		1,065,638	3,679,390
Bölüşdürülməmiş mənfəət		2,711,493	504,040
<b>Cəmi kapital</b>		<b>5,137,131</b>	<b>5,543,430</b>
<b>CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL</b>		<b>9,143,666</b>	<b>10,935,199</b>

İdarə Heyəti tərəfindən:

Anar Bayramov  
Sədr

28 aprel 2010-cu il  
Bakı, Azərbaycan Respublikası

Əliqismət Əhmədov  
Baş mühasib

28 aprel 2010-cu il  
Bakı, Azərbaycan Respublikası

9-30-cu səhifələrdə izah olunmuş qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir. Müstəqil Auditor Rəyi 2-ci və 3-cü səhifələrdə təqdim olunmuşdur.

# “A-QROUP SİĞORTA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

## SƏHMDAR KAPİTALINDA DƏYİŞİKLİKLƏR HESABATI 31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Azərbaycan Manatı ilə)

	Səhmdar kapitalı	Bölüşdürülməmiş mənfəət	Digər kapital elementləri	Cəmi kapital
<b>1 yanvar 2008-ci il</b>	<b>1,360,000</b>	<b>1,822,657</b>	<b>3,679,390</b>	<b>6,862,047</b>
Nizamnamə kapitalı	-	-	-	-
İl üzrə digər məcmu gəlirlərin cəmi	-	-	-	-
Elan edilmiş dividendlər	-	(1,229,457)	-	(1,229,457)
Xalis zərər	-	(89,160)	-	(89,160)
<b>31 dekabr 2008-ci il</b>	<b>1,360,000</b>	<b>504,040</b>	<b>3,679,390</b>	<b>5,543,430</b>
Nizamnamə kapitalı	-	-	-	-
İl üzrə digər məcmu gəlirlərin cəmi	-	-	(2,613,752)	(2,613,752)
Xalis mənfəət	-	2,207,453	-	2,207,453
<b>31 dekabr 2009-cu il</b>	<b>1,360,000</b>	<b>2,711,493</b>	<b>1,065,638</b>	<b>5,137,131</b>

### İdarə Heyəti tərəfindən:

\_\_\_\_\_  
**Anar Bayramov**  
**Sədr**

28 aprel 2010-cu il  
Bakı, Azərbaycan Respublikası

\_\_\_\_\_  
**Əliqismət Əhmədov**  
**Baş mühasib**

28 aprel 2010-cu il  
Bakı, Azərbaycan Respublikası

9-30-cu səhifələrdə izah olunmuş qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir. Müstəqil Auditor Rəyi 2-ci və 3-cü səhifələrdə təqdim olunmuşdur.



# “A-QROUP SİĞORTA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

## PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HESABATI

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Azərbaycan Manatı ilə)

	Qeyd	31 dekabr 2009-cu il tarixində başa çatmış il üzrə	31 dekabr 2008-ci il tarixində başa çatmış il üzrə
<b>ƏMƏLİYYAT FƏALİYYƏTİNDƏN DAXİL OLAN PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ</b>			
Mənfəət vergisindən əvvəl mənfəət/(zərər)		2,238,469	(79,196)
Əsas vəsaitlərin satılması üzrə xalis zərər		13,485	5,463
Xarici valyutanın yenidən qiymətləndirilməsi əməliyyatları üzrə gəlir/(zərər)		(13,683)	135,057
Qazanılmamış mükafat ehtiyatlarında təkrarsığorta çıxılmaqla dəyişikliklər		(755,110)	1,210,198
Zərər ehtiyatlarında dəyişikliklər		-	-
Amortizasiya və köhnəlmə xərcləri		142,729	306,901
İnvestisiya mülkiyyətinin yenidən qiymətləndirilməsindən gəlir		(90,935)	-
		<u>1,534,955</u>	<u>1,578,423</u>
Əməliyyat aktivləri və öhdəliklərində dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyətindən daxil olan pul vəsaitləri		<u>1,534,955</u>	<u>1,578,423</u>
Əməliyyat aktivləri və öhdəliklərində dəyişikliklər			
Əməliyyat aktivlərində (artma)/azalma			
Banklardakı depozitlər		(831,320)	767,962
Debitor borcları		(1,342,821)	780,043
Digər alınacaq vəsaitlər və avans ödənişləri		(127,503)	(570,833)
Təxirə salınmış ilkin dəyərdə dəyişikliklər		39,508	(22,155)
Əməliyyat öhdəliklərində artma/(azalma)			
Kreditor borcları		(83,058)	(358,806)
Təxirə salınmış komissiya gəlirləri		(100,169)	31,314
Digər öhdəliklər		(399,104)	476,230
Mənfəət vergisindən əvvəl əməliyyat fəaliyyətindən xalis pul vəsaitləri		<u>(1,309,512)</u>	<u>2,682,178</u>
Ödənilmiş mənfəət vergisi		-	(5,509)
<b>Əməliyyat fəaliyyətinə (yönəlmiş)/daxil olan xalis pul vəsaitləri</b>		<u>(1,309,512)</u>	<u>2,676,669</u>
<b>İNVESTİSİYA FƏALİYYƏTİNDƏN DAXİL OLAN PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ</b>			
Əmlak, qurğu və avadanlığın alınması		(63,382)	(66,908)
<b>İnvestisiya fəaliyyətinə yönəlmiş xalis pul vəsaitləri</b>		<u>(63,382)</u>	<u>(66,908)</u>
<b>MALİYYƏ FƏALİYYƏTİNDƏN DAXİL OLAN PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ</b>			
Dividendlərin ödənilməsi		-	(1,210,850)
<b>Maliyyə fəaliyyətinə yönəlmiş xalis pul vəsaitləri</b>		<u>-</u>	<u>(1,210,850)</u>

# “A-GROUP SİĞORTA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

## PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HESABATI

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

Məzənnə fərqlərinin pul və pul vəsaitlərinə təsiri		<u>(18,264)</u>	<u>(153,663)</u>
PUL VƏ PUL VƏSAİTLƏRİNİN (AZALMASI)/ARTMASI, XALIS		(1,391,158)	1,245,248
PUL VƏ PUL VƏSAİTLƏRİ, <i>ilin əvvəlində</i>	15	1,725,469	480,221
PUL VƏ PUL VƏSAİTLƏRİ, <i>ilin sonunda</i>	15	<u>334,311</u>	<u>1,725,469</u>

### İdarə Heyəti tərəfindən:

**Anar Bayramov**  
Sədr

28 aprel 2010-cu il  
Bakı, Azərbaycan Respublikası

**Əliqismət Əhmədov**  
Baş mühasib

28 aprel 2010-cu il  
Bakı, Azərbaycan Respublikası

9-30-cu səhifələrdə izah olunmuş qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir. Müstəqil Auditor Rəyi 2-ci və 3-cü səhifələrdə təqdim olunmuşdur.

# “A-QROUP SİĞORTA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

**MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR**  
**31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ**  
(Azərbaycan Manatı ilə)

---

## 1. CƏMIYYƏT HAQQINDA MƏLUMAT

“A-QROUP Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Cəmiyyət”) 2005-ci ildə Azərbaycan Respublikasında qapalı səhmdar cəmiyyəti kimi təsis edilmişdir. 2009-cu ilin yanvar ayında Cəmiyyət, açıq səhmdar cəmiyyəti kimi yenidən təsis edilmişdir. Cəmiyyətin əsas fəaliyyəti birbaşa və təkrarsığorta xidmətləri göstərməkdən ibarətdir. Cəmiyyət Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilən 18 avqust 2005-ci il tarixli sığorta lisenziyası ilə fəaliyyət göstərir. Cəmiyyətin sığorta fəaliyyəti əsasən tibbi hadisələrin, yüklərin, əmlakın, bədbəxt hadisələrin, üçüncü tərəf qarşısında öhdəliklərin, avtomobillərin sığortalanması və təkrarsığorta olunmasından və bir sıra digər sığorta əməliyyatlarından ibarətdir.

Cəmiyyətin hüquqi ünvanı Tolstoy küçəsi 172, Bakı şəhəri, Azərbaycan Respublikasıdır.

Cəmiyyətin səhmlərinin 100%-i cənab Sabir Adnayevə məxsusdur.

## 2. ƏMƏLIYYAT MÜHİTİ

Azərbaycan Respublikası, ölkə hüdudlarından kənarında sərbəst dövriyyəyə malik olmayan valyuta, sərt valyuta nəzarəti, müəyyən qədər yüksək inflyasiya və iqtisadi artım templəri də daxil olmaqla inkişaf etməkdə olan ölkələrə xas bir çox xarakterlərə malikdir. Azərbaycanın maliyyə sektoru ictimai fikirdəki mənfi dəyişikliklərə və iqtisadi şəraitə qarşı həssasdır. Bəzən Azərbaycan iqtisadiyyatında likvidlik riskləri ilə əlaqədar olaraq bank sektoruna inamın azalması halları müşahidə olunur. Maliyyə sektorundakı iqtisadi tendensiyaları və aparılacaq islahatları, habelə Azərbaycanın bank sektorunda likvidlik və ya inamın azalması hallarının Cəmiyyətin maliyyə vəziyyətinə mümkün təsirini qabaqcadan rəhbərlik tərəfindən proqnozlaşdırılması mümkün deyil.

Azərbaycan Respublikasının vergi, valyuta və gömrük qanunvericiliyində tez-tez müxtəlif şərtlər və dəyişikliklər baş verir. Bundan əlavə, Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların üzləşdiyi çətinliklərə, müflisləşmə və iflas haqqında qanunvericiliyin gələcəkdə təkmilləşdirilməsi zərurəti, girovun qeydiyyatı və istifadəsi üzrə rəsmiləşdirilmiş prosedurların yetərsizliyi, eləcə də qanunvericilik və vergi sistemi ilə bağlı digər maneələr daxildir.

## 3. TƏQDİMATIN ƏSASI

### Təqdimatın əsası

Bu maliyyə hesabatları Beynəlxalq Maliyyə Hesabatı Standartları (“BMHS”) əsasında hazırlanmışdır. Cəmiyyət mühasibat yazılışlarını Azərbaycan Respublikasının sığorta və mühasibat uçotu qaydaları əsasında aparır. Bu maliyyə hesabatları Azərbaycan Respublikasının yerli mühasibat qaydaları əsasında hazırlanmış və BHMS-na uyğun olmaq üçün onlara zəruri düzəlişlər edilmişdir.

Cəmiyyətin rəhbərliyindən maliyyə hesabatlarının BMHS-na uyğun hazırlanmasında hesabat tarixinə aktiv və öhdəliklərin qeyd olunmuş məbləğlərinə və hesabat dövründə gəlir və xərclərin qeydə alınmış məbləğlərinə təsir edən təxmini hesablamalardan və fərziyyələrdən istifadə etmək tələb olunur. Faktiki nəticələr həmin təxmini fərziyyələrdən fərqlənə bilər.

### Əməliyyat valyutası

Təqdim olunan maliyyə hesabatlarında əməliyyat valyutası Azərbaycan Manatıdır (“AZN”).

# “A-GROUP SİĞORTA” AÇIQ SƏHMDAR CƏMIYYƏTI

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

### 4. MÜHÜM MÜHASİBAT SİYASƏTLƏRİ

#### Banklardakı depozitlər və dəyərsizləşmə üzrə ehtiyat

Banklardakı depozitlər qarşı tərəfə pulun birbaşa verilməsindən yaranır. Banklardakı bütün depozitlər pul vəsaitinin qarşı tərəfə qabaqcadan ödəmə şəklində verildikdə qeydə alınır. İlkin olaraq depozitlər ədalətli dəyər üstəgəl birbaşa aidiyyəti əməliyyat xərcləri həcmində tanınır, daha sonra isə hər hansı dəyərsizləşmə üzrə ehtiyat çıxılmaqla amortizasiya dəyəri ilə göstərilir.

#### Debitor borcları, qabaqcadan ödəmələr və dəyərsizləşmə üzrə ehtiyat

Debitor borcları sığortalanan şəxslərdən alınacaq birbaşa sığorta ödənişlərindən, təkrarsığortanı və riski üçüncü tərəfə verən şirkətdən alınacaq sığorta mükafatlarından və iddialar üzrə riski üçüncü tərəfə transferi nəticəsində debitor borclarından və digər vəsaitlərdən ibarətdir. Təkrarsığorta üzrə debitor və kreditorlar məbləğləri bunun üçün hüquqi əsas olduqda əvəzləşdirilir. Cəmiyyət xalis və ya birgə hesablaşma niyyətinə malik olur. Debitor borcları sığorta müqaviləsi bağlandığı tarixdə qeydə alınır və xidmətlər göstərildiyi zaman məcmu gəlir hesabatına yazılır. Qabaqcadan ödəmələr ödəmə tarixində qeydə alınır və xidmətlər yerinə yetirildikdə məcmu gəlir hesabatına daxil edilir. Debitor borcları ilk olaraq ədalətli dəyər üstəgəl aidiyyəti əməliyyat xərcləri məbləğində tanınır və daha sonra dəyərsizləşmə üzrə zərər üçün hər hansı ehtiyat çıxılmaqla amortizasiya dəyəri ilə qeyd olunur.

#### Əsas vəsaitlər

Əsas vəsaitlər yığılmış köhnəlmə və hər hansı dəyərsizləşmə üzrə zərər çıxılmaqla ilkin dəyərlə tanınır. Əsas vəsaitlərin köhnəlməsi bərabər hissələrlə düz xətt köhnəlmə metodu əsasında aktivlərin illik köhnəlmə dərəcələrini istifadə etməklə hesablanır:

Binalar	4.50%
Kompüterlər və avadanlıq	25%
Nəqliyyat	25%
Digər əsas vəsaitlər	20%
Qeyri-maddi aktivlər	10-20%

Təmir və yenilənmə ilə bağlı xərclər kapitallaşdırılmayanadək, baş verdikləri zaman tutulur və əməliyyat xərclərinə daxil edilir.

Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin balans dəyərləri hər balans hesabatı tarixinə onların bərpa dəyərlərindən artıq hesablanması, balans dəyərinin hesablanmış dəyərlərindən nə qədər artıq olmasını qiymətləndirmək məqsədilə nəzərdən keçirilir. Qiymətdən düşmə zərəri müvafiq dövrdə qeydə alınır və əməliyyat xərclərinə daxil edilir. Qiymətdən düşmə zərəri qeydə alındıqdan sonra əmlak və avadanlıqların köhnəlmə xərcləri, ondan qalır dəyərini çıxmaqla (əgər varsa), aktivlərin düzəliş olunmuş balans dəyərini sistemli şəkildə qalan iqtisadi faydalı dövrünə bölməklə gələcək dövrlərə uyğunlaşdırılır.

Qiymətdən düşmə müvafiq dövr üzrə tanınır və əməliyyat xərclərinə daxil edilir.

Dəyərsizləşmə zərəri qeydə alındıqdan sonra əmlak və avadanlığın köhnəlmə xərclərinə qalıq dəyərini çıxaraq gələcək dövrlərdə aktivlərin balans dəyərini qalan faydalı istismar müddətlərinə bərabər şəkildə bölmək üçün (əgər varsa) düzəliş edilir.

Xidmətlərin göstərilməsi və ya inzibati məqsədlər üçün saxlanılan binalar maliyyə vəziyyəti hesabatında amortizasiya və yığılmış dəyərsizləşmə zərərləri çıxılmaqla peşəkar qiymətləndiricilər tərəfindən bazar məlumatını istifadə edərək müəyyən edilmiş yenidən qiymətləndirmə tarixinə binaların ədalətli dəyərini əks etdirən balans dəyəri ilə qeyd edilir. Aktivlərin balans dəyərinin hesabat tarixinə ədalətli dəyər metodunu istifadə etməklə müəyyən edilə bilən dəyərdən əhəmiyyətli dərəcədə fərqlənməməsi üçün yenidən qiymətləndirmə mütəmadi qaydada aparılır.

# “A-GROUP SİĞORTA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

Binaların yenidən qiymətləndirilməsindən yaranan hər hansı yenidən qiymətləndirmə artımı əsas vəsaitlərin yenidən qiymətləndirmə ehtiyatının kreditinə yazılır lakin, əvvəllər xərc kimi tanınmış eyni aktiv üzrə yenidən qiymətləndirmə azalmasını bərpa etdiyi hal istisna təşkil edir, bu halda artım əvvəllər hesablanmış azalma həcmində mənfəət və zərər haqqında konsolidasiya edilmiş hesabatın kreditinə yazılır. Binaların yenidən qiymətləndirilməsi nəticəsində maliyyə vəziyyətində yaranan azalma qalıqdan, əgər varsa, artıq olduğu həcmdə xərc kimi tutulur və həmin aktivin əvvəlki yenidən qiymətləndirməsi ilə bağlı əmlakın yenidən qiymətləndirmə ehtiyatında saxlanılır.

Yenidən qiymətləndirilən binalar üzrə köhnəlmə mənfəət və zərər haqqında hesabatda daxil edilir. Yenidən qiymətləndirilən əmlakın daha sonra satışı və ya istismardan çıxması zamanı əmlakın yenidən qiymətləndirmə ehtiyatında qalan müvafiq yenidən qiymətləndirmə qalığı birbaşa bölüşdürülməmiş mənfəət hesabına köçürülür.

Əmlakın balans dəyəri müqayisəli satış metodunu istifadə etməklə qiymətləndirilir ki, bu da analoji daşınmaz əmlakın bazar satış qiymətləri ilə bağlı təhlillərə əsaslanır.

### Həyat sığortası ilə bağlı olmayan sığorta əməliyyatları

- **Qəbul edilmiş sığorta mükafatları** - müqavilənin ilkin mərhələsində sığorta mükafatları qəbul edilmiş kimi qeyd olunur və aidiyyəti sığorta siyasətinin əhatə etdiyi dövr üzrə proporsional şəkildə əldə olunur.
- **Sığorta mükafatlarının qazanılmayan hissəsi üçün ehtiyat** - Sığorta mükafatlarının qazanılmayan hissəsi üçün ehtiyat balans hesabatı tarixinə qüvvədə olan və müddəti bitməyən qaydaların şərtləri ilə əlaqəli dövrdə qəbul olunmuş və vaxtaşırı hesablanan sığorta mükafatlarının bir hissəsini ifadə edir.
- **Ödənilmiş iddialar** - Ödənilmiş iddialar, o cümlədən, zərərləri tənzimlənən iddialar yarandığı dövr üzrə mənfəət və zərər haqqında hesabatda əks edilir.

### Zərər ehtiyatı

Zərər ehtiyatı yekun zərərlər üçün hesablamaları əks etdirir. Zərər ehtiyatına ödənilməmiş iddialar üzrə ehtiyatlar (“ÖİE”) və çəkilmiş lakin hələ hesabatda əks edilməmiş zərər üçün ehtiyatlar (“ÇLHEE”) daxildir. İddialarla bağlı xərclərin tənzimlənməsi üzrə hesablamalar hər iki ehtiyata (“ÖİE” və “ÇLHEE”) daxil edilir. ÖİE təqdim edilmiş lakin, balans hesabatı tarixinə hələ hesabatda əks edilməyən iddialar üçün nəzərdə tutulmuşdur. Hesablama balans hesabatı tarixindən sonra zərər çıxılmaqla sığorta ilə bağlı halların araşdırılması zamanı Cəmiyyətdən alınan məlumat əsasında aparılır. ÇLHEE adətən Cəmiyyət tərəfindən biznes sahələri üzrə müəyyən edilir və əvvəlki illərin iddialarını və onların tənzimlənməsi təcrübəsinə əsaslanmaqla fərziyyələri özündə birləşdirir. Bu cür ehtimalların müəyyənləşdirilməsi və ehtiyatların nəticələrinin müəyyənləşdirilməsi metodları müntəzəm olaraq nəzərdən keçirilir və təkmilləşdirilir. Yekun düzəlişlər yarandıqları dövr üzrə mənfəət və zərər haqqında hesabatda əks olunur. Zərər ehtiyatları iddiaların çox çevik xəbərdarlıq və ödəniş modelinə əsaslanaraq diskontlaşdırılmayan əsasda hesablanır.

### İnvestisiya mülkiyyəti

İcarə və/və ya kapitalın artırılması üçün saxlanılan investisiya mülkiyyəti ilkin olaraq dəyərində əməliyyat xərcləri daxil olmaqla tanınır. İlkin tanınmadan sonra investisiya mülkiyyəti ədalətli dəyərində tanınır. İnvestisiya mülkiyyətini ədalətli dəyərində yaranan gəlir və zərərlər onların yarandığı müddət üzrə məcmu gəlir hesabatında tanınır.

### Təkrarsığorta

Cəmiyyət biznesin normal gedişində müəyyən risklərə məruz qalmasını məhdudlaşdırmaq məqsədilə təkrarsığorta müqavilələrini bağlayır. Xarici təkrarsığorta mükafatları birbaşa və ya daxili təkrarsığorta fəaliyyəti təkrar sığortalanan müddət üzrə hesablanır.

# “A-GROUP SİĞORTA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

---

Təkrarsığorta öhdəlikləri xarici təkrarsığorta müqavilələri üzrə ödəniləcək mükafatlardan ibarətdir və ödənilən zaman xərclər kimi tanınır.

Təkrarsığorta aktivlərinə təkrarsığorta şirkətlərinin ödənilmiş və ya ödənilməmiş zərərlər və həyat sığortası üzrə mükafat balansı daxildir. Təkrarsığorta aktivləri əsas sığorta və ya investisiya müqavilələrin məbləğləri və təkrarsığorta müqavilələrin məbləğlərinə müvafiq şəkildə ardıcıl olaraq hesablanır. Təkrarsığorta aktiv kimi tanınır əgər iddia mövcud deyilsə bu halda ki, əlaqəli öhdəliklər təkrarsığortanı nəzərə almaq üçün azaldılır.

Təkrarsığorta aktivlərin təkrarsığorta yoxlaması keçirilir və balans dəyəri onların əvəzi ödənilən məbləğə azaldılır. Dəyərsizləşmə zərəri məcmu gəlir hesabatında xərclər kimi tanınır. Cəmiyyətin təkrarsığorta üzrə alınacaq məbləğinin alınması üzrə obyektiv sübutu mövcud olduğu halda aktiv dəyərsizləşir.

Təkrarsığortanın alınması üzrə gəlir və zərərlə alınan tarixdə gəlir kimi tanınır və amortizasiya edilmir.

### **Kreditor borcları və təxirə salınmış komissiya gəlirləri**

Kreditor borclarına verilmiş yenidən sığorta üzrə effektiv mükafat məbləğləri daxildir. Təxirə salınmış komissiya gəlirlərinə təxirə salınan mükafatlar və verilmiş təkrarsığorta üzrə təxirə salınmış komissiyalar daxildir. Təkrarsığorta üzrə debitor borcların əvəzləşdirilməsi üçün hüquqi əsas olduqda, Cəmiyyət xalis hesablaşma apara bilər. Kreditor borclar və təxirə salınmış komissiya gəlirləri ilk olaraq ədalətli dəyər üstəgəl birbaşa tətbiq olunan hər hansı əməliyyat xərcləri həcmində tanınır və daha sonra hər hansı qiymətdən ehtiyatı çıxılmaqla amortizasiya olunmuş dəyərlə qeyd olunur.

### **Sığorta ilə bağlı olmayan xidmətlər**

Sığorta ilə bağlı olmayan xidmətlər birbaşa maliyyə vəziyyəti hesabatında əks edilərək riskin köçürülmədiyə əməliyyatları əks etdirir. Aktiv və ya öhdəlik geri ödənilmiş məbləğlər və tutulmuş hər hansı komissiyalar çıxılmaqla alınmış məbləğlər ilə tanınır.

### **Mənfəət vergisi**

Maliyyə hesabatlarında vergilər Azərbaycan Respublikasının hazırda qüvvədə olan vergi qanunvericiliyi əsasında verilmişdir. Dövr üzrə hesablanmış və mənfəət və zərər hesabına daxil edilmiş mənfəət vergisi xərcləri cari vergilərdən və təxirə salınmış vergilər üzrə xərclərdən ibarətdir. Cari vergilər balans hesabatı tarixinə qüvvədə olan vergi dərəcələrini istifadə etməklə dövr üzrə gözlənilən vergiyə cəlb olunan mənfəət əsasında hesablanır. Mənfəət vergisindən başqa vergilər əməliyyat xərcləri maddəsində qeydə alınır.

Təxirə salınmış mənfəət vergisi öhdəlik metodunu istifadə etməklə, aktivlərin və öhdəliklərin vergi bazası ilə maliyyə hesabatı məqsədləri üçün onların balans dəyərləri arasındakı bütün müvəqqəti fərqlərə tətbiq edilir. Təxirə salınmış vergi aktivləri gələcək vergiyə cəlb olunan mənfəətə qarşı müvəqqəti fərqlərin istifadə edilməsi mümkün olan həcmdə qeydə alınır. Təxirə salınmış vergi aktivləri və öhdəlikləri qüvvədə olan vergi dərəcələrinə və ya daha sonra balans hesabatı tarixinə qüvvədə olan vergi göstəricilərinə əsaslanmaqla aktivlərin satıldığı və öhdəliklər üzrə hesablaşmanın aparıldığı müddətə tətbiq edilməsi gözlənilən vergi dərəcələri ilə qiymətləndirilir.

### **Digər gəlirlər**

Digər gəlirlər aidiyyəti əməliyyatlar başa çatdıqda gəlirin kreditinə yazılır. Əməliyyat xərcləri və digər xərclər adətən mallar alındıqda və ya xidmətlər yerinə yetirildikdə hesablama metodu ilə qeyd olunur.

# “A-GROUP SİĞORTA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

### Xalis əldə etmə gəlirləri

Cəmiyyət qəbul edilmiş yeni sığortalara görə komissiyalar ödəyir və təkrarsığortaçılara verilən riski köçürülmüş sığorta mükafatlarına görə komissiyalar alır. Bu komissiya mənfəət və zərər haqqında hesabatda sığorta fəaliyyəti bölməsində qeydə alınır. Əldə etmə xərclərinin bərpasını əks etdirən riskləri digər şirkətə verilən təkrarsığorta əməliyyatı üzrə komissiya gəliri tətbiq olunan amortizasiya edilməmiş əldə etmə xərclərini elə tərzdə azaldır ki, xalis əldə etmə xərcləri kapitallaşdırılır və tanınmış xalis gəlir hissəsindəki xərclərə daxil edilir. Kənarında təkrarsığorta üzrə komissiya gəlirinin təxirə salınması mənfəət və zərər haqqında hesabatda xalis əldə etmə gəlirləri və ya xərcləri maddəsində açıqlanır.

### Xarici valyuta əməliyyatları

Xarici valyutada olan monetar aktiv və öhdəliklər, balans tarixində mövcud olan valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatına çevrilir. Xarici valyutada aparılan əməliyyatlar isə əməliyyat tarixinə mövcud olan valyuta məzənnəsinə uyğun olaraq manat ekvivalentinə çevrilir. Bu çevrilmələr zamanı yaranan gəlir və xərclər məcmu gəlir hesabatında xarici valyuta ilə əməliyyatlar üzrə gəlirlər (zərər çıxılmaqla) sətrində göstərilir.

### Xarici valyuta məzənnələri

Maliyyə hesabatlarının hazırlanması zamanı Cəmiyyət tərəfindən istifadə edilən ilin sonuna valyuta məzənnələri aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2009-cu il	31 dekabr 2008-ci il
ABŞ dolları/AZN	0.8031	0.8010
Avro/AZN	1.1499	1.1292

### Seqmentlər üzrə hesabat

Əməliyyat seqmentləri, resursları seqmentlər üzrə yerləşdirmək və onların fəaliyyətini qiymətləndirmək məqsədilə, əməliyyatlar üzrə qərar qəbul etmək səlahiyyəti olan rəhbər işçisi tərəfindən təhlil edilən Cəmiyyətin komponentləri haqqında daxili hesabatlar əsasında təyin edilir. Cəmiyyətin seqment üzrə hesabatı aşağıda göstərilən əməliyyat seqmentlərinə əsaslanır: Tibbi Sığorta (əsasən neft və qaz, rabitə və xidmət sektorlarında fəaliyyət göstərən hüquqi şəxslərə tibbi sığorta xidmətlərinin göstərilməsi) və Digər Sığorta Xidmətləri (əsasən avtomobillərin, tikinti işlərinin və yanğın hadisələrinin sığortalanması üzrə xidmətlərin göstərilməsi).

Hesabat seqmentləri üzrə məlumatı Cəmiyyət BMHS-na müvafiq olaraq dəyərləndirir. Hesabat seqmentləri üzrə məlumat aşağıda göstərilən kəmiyyət göstəricilərinin hər biri ilə müvafiq olmalıdır:

- onun xarici müştərilər və seqmentdaxili satışlar və ya köçürmələr üzrə təqdim edilən gəliri bütün əməliyyat seqmentlər üzrə ümumi gəlirinin, daxili və xarici, 10% və ya artıq olduqda; və ya
- onun təqdim olunan mənfəət və zərərin modul dəyəri (i) zərər üzrə hesabat verməyən bütün əməliyyat seqmentlərinin toplanmış mənfəətlərinin və (ii) zərər üzrə hesabat verən bütün əməliyyat seqmentlərinin toplanmış zərərlərinin modul dəyərinin 10% və ya artıq olduqda; və ya
- onun aktivləri bütün əməliyyat seqmentlərinin toplanmış aktivlərinin 10% və ya artıq olduqda.

Əgər seqmentlər üzrə təqdim edilmiş ümumi xarici gəlir müəssisə gəlirinin 75%-dən azdırsa, Cəmiyyət gəlirinin ən azı 75%-nin hesabat seqmentlərinə daxil olanadək, əlavə seqmentləri hesabat seqmentləri kimi təqdim edir (hətta onlar yuxarıda göstərilən kəmiyyət göstəricilərinə müvafiq olmadığı hallarda).

# “A-GROUP SİĞORTA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

---

### Əvəzləşdirmə

Maliyyə aktiv və öhdəliklərinin əvəzləşdirilməsi və xalis məbləğin maliyyə vəziyyəti hesabatına daxil edilməsi, qeydə alınmış məbləğlərin əvəzləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hüquq, eləcə də əvəzləşdirməni aparmaq və ya eyni zamanda aktivini realizasiya edərək öhdəliyi ödəmək niyyəti mövcud olduğu hallarda həyata keçirilə bilər.

### İşçi heyəti ilə bağlı xərclər və aidiyyəti ayırmalar

Azərbaycan Respublikasının qanunvericilik tələblərinə uyğun olaraq Cəmiyyət işçilərin əmək haqlarından təqaüd yardımlarını tutur və onları dövlət pensiya fonduna köçürür. Bundan əlavə bu cür təqaüd sistemi işçilər tərəfindən cari ödənişlərin hesablanmasını heyət üzrə ümumi xərclərin faizi kimi nəzərdə tutur. Belə xərclər müvafiq əmək haqlarının alındığı dövrdə çıxılır. Təqaüdə çıxdıqda təqaüdlə bağlı bütün ödənişlər dövlət pensiya fondu tərəfindən yerinə yetirilir. Cəmiyyət dövlət pensiya fondunun qaydalarından əlavə ümumi əmək haqqı ödənişlərinin faizi kimi hesablanmış işçilər tərəfindən cari yardımları tələb edən pensiya ilə bağlı hər hansı fərdi qaydalara malik deyildir. Bundan başqa, Cəmiyyətdə hesablanması tələb olunan pensiya müavinətləri və ya kompensasiya edilən digər mühüm müavinətlər mövcud deyildir.

### Səhmdar kapitalı

Səhmdar kapitalı ilkin dəyər ilə tanınır. Səhmdarların pul vəsaiti şəklində deyil, aktiv və ya başqa formada kapitala əlavələr edildikdə onların dəyəri əməliyyatın aparıldığı tarixə ədalətli dəyər ilə qeydə alınır.

## 5. YENİ VƏ YENİDƏN QƏBUL EDİLMİŞ STANDARTLARIN QƏBUL EDİLMƏSİ

Cari ildə Cəmiyyət Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (BMUSS) və BMUSS-nın Beynəlxalq Maliyyə Hesabatları Şərtləri Komitəsi (BMHK) tərəfindən qəbul edilmiş, Cəmiyyətin fəaliyyəti üçün münasib olan və 31 dekabr 2009-cu il tarixində başa çatmış hesabat dövrünə şamil olunan bütün yeni və yenidən işlənmiş standartları və onlara dair şərtləri qəbul etmişdir. Bu yeni standart və şərtlərin qəbul edilməsi Cəmiyyətin mühasibat uçotu siyasətinə, yəni cari və ya əvvəlki illər üzrə hesabat verilən məbləğlərə, zəruri təsir göstərməmişdir.

**BMHS 7 “Maliyyə Alətləri: Açıqlamalar”** (1 yanvar 2009-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir). Dəyişdirilmiş standart, ədalətli dəyərin ölçülməsi və likvidlik riskinə dair əlavə açıqlamalar tələb edir. Ədalətli dəyərin ölçülməsi hər maliyyə aləti üzrə üç dərəcəli bölgüdən istifadə edilərək daxil olunan məlumat mənbələri üzrə açıqlanmalıdır. Bundan əlavə, 3-cü Dərəcəli ədalətli dəyər ölçülmələri üçün dövrün əvvəlinə və sonuna olan qalıqlar arasında, eləcə də 1-ci Dərəcəli və 2-ci Dərəcəli ədalətli dəyər ölçülmələri arasında əhəmiyyətli köçürmələr üzrə üzləşdirmələrin aparılması tələb olunur. Dəyişikliklər, həmçinin likvidlik riski üzrə tələb olunan açıqlamalara aydınlıq gətirir. Cəmiyyət, 31 dekabr 2009-cu il tarixində başa çatmış il üzrə illik maliyyə hesabatlarında ədalətli dəyər ölçülmələri üzrə açıqlamaları qiymətləndirir.

**BMUS 1 “Maliyyə hesabatlarının təqdimatı”** standartına əlavə dəyişikliklər – 6 sentyabr 2007-ci il tarixində BMUSS, BMUS 1 standartına dəyişiklikləri dərc etmişdir. Burada xüsusilə səhmdar kapitalında dəyişikliklər hesabatında kapitalın “qeyri-sahibkar” subyektlərə aid olan komponentlərində baş verən hərəkətlərin təqdim olunmasında bəzi dəyişikliklərdən bəhs olunur. Standarta olunan dəyişikliklərə əsasən həmçinin əsas maliyyə hesabatlarının BMHS çərçivəsində adlarının da dəyişdirilməsi nəzərdə tutulmuşdur. Müəssisənin maliyyə hesabatlarında bu adların dəyişdirilməsi məcburi xarakter daşımır. BMUS standartına dəyişikliklər 1 yanvar 2009-cu il tarixində başlayan və ondan sonrakı mühasibat dövrlərinə şamil olunur.



## “A-GROUP SİĞORTA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

### MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

---

**BMUS 23 “Borc vəsaitləri üzrə xərclər”** (2007-ci ilin mart ayında yenidən işlənmişdir; 1 yanvar 2009-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir). Yenidən işlənmiş BMUS 23, 2007-ci ilin mart ayında dərc edilmişdir. Bu Standarta edilmiş əsas dəyişiklik, istifadəsi və ya satışı kifayət qədər uzun müddət tələb edən aktivlərə aid olan borc vəsaitləri üzrə xərclərin dərhal xərcə silinməsi üsulunun ləğv edilməsidir. Buna görə də müəssisə borc vəsaitləri üzrə xərcləri aktivin ilkin dəyəri kimi kapitallaşdırmalıdır. Yenidən işlənmiş bu standart kapitallaşdırmaya başlanma tarixi 1 yanvar 2009-cu il və ya bu tarixdən sonraya təsadüf edən və tələblərə cavab verən aktivlərə aid borc vəsaitləri üzrə xərclərə prospektiv qaydada tətbiq edilir. Hazırda Cəmiyyət yenidən işlənmiş standartın onun maliyyə hesabatlarına təsirini qiymətləndirir.

**BMHS 8 “Əməliyyat seqmentləri”** – 30 noyabr 2006-cı il tarixində BMUSŞ, BMUS 14 “Seqmentlər üzrə hesabat” standartını əvəz edən və müəssisə tərəfindən seqment təhlilləri üzrə hesabatın rəhbərliyin istifadə etdiyi məlumatlara əsaslandırılmağını tələb edən BMHS 8 standartını dərc etmişdir. BMHS 8, 1 yanvar 2009-cu il və ya bu tarixdən sonra başlayan dövrlər üçün qüvvəyə minir. Bu standartın qəbul edilməsi Cəmiyyətin maliyyə vəziyyətinə və ya maliyyə nəticələrinə təsir göstərməmişdir. Cəmiyyət bu qənaətdədir ki, əməliyyat seqmentləri əvvəlcə BMUS 14 “Seqmentlər üzrə hesabat” təyin olunmuş biznes seqmentləri ilə eynidir.

**BMUS 18 “Gəlir”** əlavəsində dəyişikliklər. Bu dəyişiklik əməliyyat xərclərinin (BMUS 39 “Maliyyə Instrumentləri: Tanınma və Ölçülmə” göstərildiyi kimi) və müvafiq birbaşa xərclərin (əvvəlcədən BMUS 18-də göstərildiyi kimi) təqdimatındakı uyğunsuzluqları aradan qaldırmaq məqsədi daşıyır. Dəyişdirilmiş standarta əsasən ancaq əlaqəli əməliyyat xərcləri (BMUS 39-da göstərildiyi kimi) təxirə salınıb və effektiv faiz dərəcəsi üzrə düzəliş kimi tanına bilər.

**BMUS 32 “Maliyyə Instrumentləri”:** Təqdimat və BMUS 1: Maliyyə Hesabatlarının təqdimatı. Bu dəyişiklikdən əvvəl, BMUS 32 məhdud məsuliyyətli cəmiyyətdə təsisçilərin paylarını öhdəlik kimi təsnifatlaşdırılmasını tələb edirdi. Bunun səbəbi belə cəmiyyətlərin payçıya onun payının cəmiyyətin xalis aktivlərindən ödənilməsidir. BMUS 32 standartında baş verən dəyişikliyə əsasən, belə paylar, şirkətdə qalıq payları əks etdirdiyi üçün hesabatlarda öhdəlik kimi deyil, kapital kimi təsnifatlaşdırılmalıdır.

**BMHS 3, “Müəssisələrin Birləşməsi”** (2008-ci ilin yanvar ayında yenidən işlənmişdir; satınalma tarixi 1 iyul 2009-cu il və ya bu tarixdən sonra başlayan birinci illik hesabat dövrünün təsadüf edən müəssisələrin birləşməsi üçün qüvvəyə minir). Yenidən işlənmiş BMHS 3, müəssisələrə nəzarət olunmayan iştirak paylarının qiymətləndirilməsini, mövcud BMHS 3 üsulu ilə (alıcının əldə edilmiş müəssisənin identifikasiya edilə bilər xalis aktivlərində proporsional payı) və ya ədalətli dəyərlə həyata keçirməyə imkan verir. Yenidən işlənmiş BMHS 3 müəssisələrin birləşməsinin zamanı satınalma metodunun tətbiqi üzrə daha ətraflı məlumat verir. “Qudvil”-ə aid olan hissənin hesablanması məqsədilə, mərhələli satınalma prosesində bütün aktiv və öhdəliklərin hər bir mərhələdə ədalətli dəyərlə qiymətləndirilməsi tələbi hesabatdan çıxarılmışdır. Bundan sonra qudvil, satınalma tarixində şirkətə qoyulmuş əvvəlki investisiyanın ədalətli dəyəri, ödənilmiş məbləğ və əldə edilmiş xalis aktivlər arasında fərq kimi uçota alınacaqdır. Satınalma prosesi ilə bağlı xərclər müəssisələrin birləşməsi əməliyyatından ayrıca tanınacaq və qudvil kimi yox, xərc kimi uçota alınacaqdır. Alıcı şirkət, satınalma tarixində, satınalma prosesi ilə bağlı yarana biləcək şərti öhdəlikləri maliyyə vəziyyəti hesabatında öhdəlik kimi uçota almalıdır. Satınalma tarixindən sonra bu öhdəliyin dəyərindəki dəyişikliklər qudvilin təshih edilməsi yolu ilə deyil, tətbiq edilən digər BMHS-lərə uyğun olaraq uçota alınacaqdır. Yenidən işlənmiş BMHS 3, yalnız bir neçə müəssisənin iştirakı ilə müəssisələrin birləşməsinə və yalnız müqavilə əsasında həyata keçirilmiş müəssisələrin birləşməsinə əhatə edir. Hazırda Cəmiyyət yenidən işlənmiş standartın onun maliyyə hesabatlarına təsirini qiymətləndirir.

# “A-GROUP SİĞORTA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

**BMHS 2 Pay Əsasında Ödənişlər Standartına Əlavə** - Hüquqların Verilməsi və Ləğv Edilməsi Şərtləri (2008-ci ilin yanvar ayında buraxılmışdır; 1 yanvar 2009-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir). Bu əlavədə, yalnız xidmət və icra şərtlərinin, hüquqların verilməsi və ləğv edilməsi şərtləri olması müəyyən edilir. Pay əsasında ödənişlərin digər xüsusiyyətləri hüquqların verilməsi və ləğv edilməsi şərtlərinə aid deyil. Bu Əlavə, müəssisənin və ya digər tərəflərin ləğv edilməsinin eyni uçot qaydası ilə aparılmasını müəyyənləşdirir. Hazırda Cəmiyyət yenidən işlənmiş standartın onun maliyyə hesabatlarına təsirini qiymətləndirir.

**BMHS 1, Beynəlxalq Maliyyə Hesabatları Standartlarının İlk Tətbiqi (1 yanvar 2009-cu il tarixində başlanan dövrdən etibarən BMHS-ni tətbiq etməyə başlayan müəssisələr üçün).** BMHS 1 yeni versiyası əvvəlki versiyanın mahiyyətini saxlayan, lakin strukturunda dəyişdirilmiş versiyadır. Düzəliş, ilkin tətbiq zamanı investisiyaların dəyərləndirilməsinə aiddir.

**Hecinq üzrə qəbul edilmiş Maddələr - (BMUS 39 Maliyyə alətləri: Tanınma və Ölçülmə standartına 31 iyul 2008-ci il tarixli düzəlişlər).** Bu düzəlişlər 1 iyul 2009-cu il tarixindən etibarən qüvvəyə minmişdir. Bu düzəlişlər hecinq mühasibatlığı üzrə iki məsələyə aydınlıq gətirir:

- inflyasiyanın tam və ya qismən hecinq riski yaradan faktor kimi təyin edilməsi; və
- opsiyalarla hecinq.

**BMUS 27, Konsolidasiya Edilmiş və Konsolidasiya Edilməmiş Hesabatlar (yanvar, 2008-ci ildə yenidən işlənmişdir; 1 iyul 2009-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).** Yenidən işlənmiş BMUS 27 şirkətdən ümumi gəlirlərin baş müəssisə sahiblərinə və nəzarət olunmayan pay sahiblərinə (bundan əvvəl “azlığın payı”) aid edilməsini tələb edir (hətta nəzarət olunmayan pay üzrə nəticələrin mənfi olduğu hallarda). Qüvvədə olan standart əksər hallarda artıq zərərlərin baş müəssisənin sahiblərinə aid edilməsini tələb edir. Bundan əlavə, yenidən işlənmiş standartda göstərilir ki, baş müəssisənin törəmə müəssisədəki iştirak payında nəzarətin itirilməsi ilə nəticələnməyəcək dəyişikliklər səhm alətləri üzrə əməliyyatlar kimi uçota alınsın. Standart həmçinin törəmə müəssisə üzrə nəzarətin itirilməsi nəticəsində yaranan hər hansı mənfəət və zərərin müəssisə tərəfindən qiymətləndirilməsini müəyyənləşdirir. Nəzarətin itirildiyi tarixdə keçmiş törəmə müəssisədə saxlanılmış investisiyalar ədalətli dəyərlə ölçülməlidir. Hazırda Cəmiyyət yenidən işlənmiş standartın onun maliyyə hesabatlarına təsirini qiymətləndirir.

### Digər yeni standartlar və şərhlər:

Cəmiyyət tərəfindən aşağıdakı yeni standartlar və şərhlər qəbul edilmişdir:

- BMHŞK 15 *Daşınmaz əmlakın tikilməsi üzrə sazişlər* (1 yanvar 2009-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir);
- BMHŞK 9 *“Əlavə elementli derivativlərin yenidən qiymətləndirilməsi”* düzəliş (30 iyun 2009-cu il və ya bu tarixdən sonra başa çatmış illik dövrlər üçün qüvvəyə minir);
- BMHŞK 16 *Xarici əməliyyatlarda xalis investisiyaların hecinqi* (1 oktyabr 2008-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir);
- BMHŞK 17 *Qeyri-monetar aktivlərin sahibkarlara paylanması* (1 iyun 2009-cu il tarixindən qüvvəyə minir);
- BMHŞK 18 *Müştərilərdən alınan aktivlərin təqdimatı* (1 iyul 2009-cu il tarixindən qüvvəyə minir).

Yuxarıda göstərilən hallardan başqa, yeni standartlar və şərhlər Cəmiyyətin maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərməyəcəkdir.

# “A-GROUP SİĞORTA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

---

### 6. MÜHASİBAT UÇOTU ÜZRƏ YENİLİKLƏR

Hazırkı maliyyə hesabatlarının təsdiq edilmə tarixinə Cəmiyyət tərəfindən qüvvəyə minmə tarixindən əvvəl qəbul edilmiş standart və şərtlərdən əlavə, aşağıda göstərilən şərtlər buraxılmış lakin qüvvəyə minməmişdir.

**BMHŞK 9 “Əlavə elementli derivativlərin yenidən qiymətləndirilməsi”** tələb edir ki, müqavilədə dəyişikliklər edilməyi hallarda, əlavə elementli derivativlərin ilkin tanınmadan sonra müqavilədən ayrılmasının qiymətləndirilməsi aparılmasın. BMHŞK 9-un qəbul edilməsi Cəmiyyətin fəaliyyəti nəticələrinə və ya maliyyə vəziyyətinə təsir göstərməmişdir.

**BMHŞK 18 “Müştəri Tərəfindən Keçirilmiş Aktivlər”** müştəri tərəfindən əmlak, qurğu və avadanlığın alıcıya keçirməsindən mühasibat uçotunda yaranan ixtilafın qaydaya salınması məqsədi ilə buraxılmışdır. Bu şərhə qeyd edilir ki, keçirilmiş əmlak, qurğu və avadanlığın vahidi alıcının aktiv təyinatına cavab verirsə, alıcı aktivi keçirilmə tarixinə ədalətli dəyərində və krediti gəlir kimi tanımalıdır. Şərh 1 iyul 2009-cu il tarixində və bu tarixdən sonra müştəri tərəfindən keçirilmiş aktivlərə tətbiq edilir.

**BMUS 36 “Aktivlərin Dəyərsizləşməsi”** (1 yanvar 2010-cu il tarixindən qüvvəyə minir). Bu dəyişiklik qudvilin pul vəsaitləri yaradan idarə vahidlərinə yerləşdirilməsini müəyyən edir. Qudvilin yerləşdirilə biləcəyi ən böyük vahid, BMHS 8-də qeyd edilən əməliyyat seqmentidir və yalnız bundan sonra BMHS 8-in tələb etdiyi birləşdirmə meyarından istifadə etmək olar.

**BMUS 24 “Əlaqəli Tərəflərin Açıqlanması” (Yenidən baxılıb)** 2009-cu ilin noyabr ayında buraxılmış yenidən baxılmış BMUS 24 hökumətə aidiyyəti olan müəssisələr üçün açıqlama tələblərini sadələşdirir və əlaqəli tərəf təyinatını aydınlaşdırır. Əvvəl hökumət tərəfindən nəzarət edilən və ya zəruri təsiri olan müəssisədən həmin hökumət tərəfindən nəzarət edilən və ya zəruri təsiri olan müəssisələrlə olan bütün əməliyyatlarının açıqlanması tələb olunurdu. Yenidən baxılmış standart bu əməliyyatlar haqqında açıqlamaları o zaman tələb edir ki, onlar fərdi və ya birgə zəruridir. Yenidən baxılmış BMUS 24 1 yanvar 2011-ci il tarixində və ondan sonra başlanan illik müddətlər üçün tətbiq edilir və tez tətbiqə yol verilir. Cəmiyyət yenidən baxılmış BMUS 24 1 yanvar 2009-cu il tarixindən qəbul etməyə qərar vermişdir.

Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (BMUSS) 12 noyabr 2009-cu il tarixində **BMHS 9 “Maliyyə Alətləri”** standartını dərc etmişdir. Standart BMUS 39 “Maliyyə Alətləri” əvəz etmək üçün üç tərəfli layihənin birinci mərhələsini təşkil edir: BMHS 9 “Maliyyə Alətləri” kimi tanınan yeni standart 1 yanvar 2013-cü il tarixindən etibarən məcburi olacaq və standartın erkən tətbiqinə icazə verilir. Müəssisələr 31 dekabr 2009-cu il və ya bu tarixdən sonra başa çatmış hesabat dövrləri üçün birinci fazanı qəbul edə bilirlər. BMHS 9-un birinci fazası təsnifatlaşdırma və maliyyə aktivlərinin ölçülməsi üzrə yeni tələbləri təqdim edir. Xüsusilə də bütün maliyyə aktivlərinin sonrakı dövrlərdə ölçülməsi amortizasiya olunmuş dəyərdə və ya məcmu gəlir hesabına ədalətli dəyərdə təqdim edilməsi şərti irəli sürülür və ticarət məqsədləri ilə saxlanılan kapital alətləri istisna olmaqla digər alətlərin kapital hesabları vasitəsilə ümumi gəlir hesabatında təqdim edilməsinə yol verilmir. Hal hazırda Cəmiyyət yeni standartın qəbul edilməsinin təsirini qiymətləndirir və ilkin tətbiq olunma tarixinə dair imkanları nəzərdən keçirir.

# “A-GROUP SİĞORTA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

### 7. MÜKAFATLARIN VƏ İDDİALARIN TƏHLİLİ

31 dekabr 2009-cu il tarixinə mükafatların və iddiaların təhlili aşağıdakı kimi olmuşdur:

	Üçüncü tərəflər qarşısında olan öhdəliklər	Nəqliyyat	Tikinti işləri	Gəmilər	Tibbi	Yanğın	Digər	Cəmi
Yığılmış sığorta mükafatlarının dəyəri, ümumi	30,038	475,046	189,790	4,822	6,505,435	107,278	98,417	7,410,826
Risqlər və təkrarsığorta üzrə digər şirkətlərə verilən sığorta mükafatları	(25,781)	(272,649)	(189,445)	(2,246)	(9,212)	(73,682)	(68,107)	(641,122)
<b>Yığılmış sığorta mükafatları, xalis</b>	<b>4,257</b>	<b>202,397</b>	<b>345</b>	<b>2,576</b>	<b>6,496,223</b>	<b>33,596</b>	<b>30,310</b>	<b>6,769,704</b>
Təkrarsığorta çıxılmaqla sığorta mükafatlarının qazanılmayan hissəsi üçün ehtivatda dəyişiklik	(17,038)	(121,424)	(176,769)	(1,498)	1,122,581	(51,106)	364	755,110
<b>Qazanılmış sığorta mükafatları, xalis</b>	<b>(12,781)</b>	<b>80,973</b>	<b>(176,424)</b>	<b>1,078</b>	<b>7,618,804</b>	<b>(17,510)</b>	<b>30,674</b>	<b>7,524,814</b>
Ödənilmiş iddialar, ümumi	-	(98,738)	-	-	(4,907,562)	-	(28,040)	(5,034,340)
Risqlər və təkrarsığorta üzrə digər şirkətlərə verilən iddialar, ümumi	-	88,328	-	8,794	146,643	800	162	244,727
<b>Ödənilmiş iddialar, xalis</b>	<b>-</b>	<b>(10,410)</b>	<b>-</b>	<b>8,794</b>	<b>(4,760,919)</b>	<b>800</b>	<b>(27,878)</b>	<b>(4,789,613)</b>
Təkrarsığorta çıxılmaqla, zərər ehtiyatında dəyişiklik	-	-	-	-	-	-	-	-
<b>İddialar üzrə xərclər, xalis</b>	<b>-</b>	<b>(10,410)</b>	<b>-</b>	<b>8,794</b>	<b>(4,760,919)</b>	<b>800</b>	<b>(27,878)</b>	<b>(4,789,613)</b>

# “A-GROUP SİĞORTA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

31 dekabr 2008-ci il tarixinə mükafatların və iddiaların təhlili aşağıdakı kimi olmuşdur:

	Üçüncü tərəflər qarşısında olan öhdəliklər	Nəqliyyat	Tikinti işləri	Gəmilər	Tibbi	Yanğın	Digər	Cəmi
Yığılmış sığorta mükafatlarının dəyəri, ümumi	50,624	808,786	339,170	60,962	6,230,966	147,770	165,657	7,803,935
Risqlər və təkrarsığorta üzrə digər şirkətlərə verilən sığorta mükafatları	(46,143)	(572,876)	(338,454)	(57,473)	-	(123,866)	(24,439)	(1,163,251)
<b>Yığılmış sığorta mükafatları, xalis</b>	<b>4,481</b>	<b>235,910</b>	<b>716</b>	<b>3,489</b>	<b>6,230,966</b>	<b>23,904</b>	<b>141,218</b>	<b>6,640,684</b>
Təkrarsığorta çıxılmaqla sığorta mükafatlarının qazanılmayan hissəsi üçün ehtiyatda dəyişiklik	(325)	(38,005)	(696)	(366)	(1,206,140)	23,812	11,522	(1,210,198)
<b>Qazanılmış sığorta mükafatları, xalis</b>	<b>4,156</b>	<b>197,905</b>	<b>20</b>	<b>3,123</b>	<b>5,024,826</b>	<b>47,716</b>	<b>152,740</b>	<b>5,430,486</b>
Ödənilmiş iddialar, ümumi	-	(264,763)	-	-	(4,493,010)	-	(70,774)	(4,828,547)
Risqlər və təkrarsığorta üzrə digər şirkətlərə verilən iddialar, ümumi	-	274,830	-	-	-	7,258	-	282,088
<b>Ödənilmiş iddialar, xalis</b>	<b>-</b>	<b>10,067</b>	<b>-</b>	<b>-</b>	<b>(4,493,010)</b>	<b>7,258</b>	<b>(70,774)</b>	<b>(4,546,459)</b>
Təkrarsığorta çıxılmaqla, zərər ehtiyatında dəyişiklik	-	-	-	-	-	-	-	-
<b>İddialar üzrə xərclər, xalis</b>	<b>-</b>	<b>10,067</b>	<b>-</b>	<b>-</b>	<b>(4,493,010)</b>	<b>7,258</b>	<b>(70,774)</b>	<b>(4,546,459)</b>

# “A-GROUP SİĞORTA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

Aşağıdakı cədvəl 31 dekabr 2009-cu və 2008-ci il tarixlərində başa çatmış illər ərzində müştərilər tərəfindən alınmış ümumi mükafatları əks etdirir:

No	Müştəri	31 dekabr 2009-cu il	Ümumi məbləğin faizi	31 dekabr 2008-ci il	Ümumi məbləğin faizi
1.	BP Exploration Caspian Sea Limited	2,794,773	38%	2,650,944	34%
2.	Azercell Telekom MMC	1,024,895	14%	797,640	10%
3.	Shirvan Oil	227,381	3%	295,246	4%
4.	Fircroft Engineering Services	168,960	2%	186,080	2%
5.	Halliburton	145,896	2%	103,241	1%
6.	SWIFT Technical Services	122,612	2%	-	-
7.	BJ Services	119,328	2%	135,716	2%
8.	ABŞ səfirliyi	63,784	1%	216,658	3%
9.	KAOC	21,742	-	290,627	4%
10.	AOQC Moody International	1,106	-	128,030	2%
11.	RGB	-	-	123,032	2%
12.	Digər	2,720,349	36%	2,876,721	36%
	<b>Cəmi</b>	<b>7,410,826</b>	<b>100%</b>	<b>7,803,935</b>	<b>100%</b>

## 8. EHTİYATLAR

31 dekabr 2009-cu və 2008-ci il tarixlərində başa çatmış illər üzrə sığorta mükafatlarının qazanılmayan hissəsi üçün ehtiyatda hərəkətlər aşağıdakı kimi olmuşdur:

	Qazanılmamış mükafatlar üzrə ehtiyat	Zərər ehtiyatı	Xalis
<b>1 yanvar 2008-ci il</b>	<b>(2,293,095)</b>	-	<b>(2,293,095)</b>
Ehtiyatda dəyişiklik, ümumi	(1,349,495)	-	(1,349,495)
Təkrərsığortaçının hissəsinin ehtiyatında dəyişiklik	139,297	-	139,297
<b>31 dekabr 2008-ci il</b>	<b>(3,503,293)</b>	-	<b>(3,503,293)</b>
Ehtiyatda dəyişiklik, ümumi	943,035	-	943,035
Təkrərsığortaçının hissəsinin ehtiyatında dəyişiklik	(187,925)	-	(187,925)
<b>31 dekabr 2009-cu il</b>	<b>(2,748,183)</b>	-	<b>(2,748,183)</b>

## 9. SƏHM ÜZRƏ GƏLİR/(ZƏRƏR)

	31 dekabr 2009-cu il tarixində başa çatmış il üzrə	31 dekabr 2008-ci il tarixində başa çatmış il üzrə
<b>Mənfəət/(zərər)</b>		
İl üzrə xalis mənfəət/(zərər)	2,207,453	(89,160)
Hər səhm üzrə əsas gəlirin hesablanması üçün adi səhmlərin orta sayı	6,800	6,800
<b>Hər səhm üzrə mənfəət/(zərər) - əsas və kapitala əlavə edilə bilən (AZN)</b>	<b>324.63</b>	<b>(13.11)</b>

# “A-GROUP SİĞORTA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

### 10. ƏLDƏ ETMƏ GƏLİRLƏRİ

Əldə etmə üzrə gəlirlər və xərclər aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2009-cu il tarixində başa çatmış il üzrə	31 dekabr 2008-ci il tarixində başa çatmış il üzrə
Agentlər üzrə komissiya	273,733	254,400
Çıxılsın: Ləğv edilmiş müqavilələr üzrə xərclər	(107,954)	(79,726)
Çıxılsın: Riski ötürülən təkrarsığorta üzrə komissiya gəliri	-	(25,608)
<b>Əldə etmə gəlirləri, xalis</b>	<b>165,779</b>	<b>149,066</b>

### 11. FAİZ GƏLİRLƏRİ

31 dekabr 2009-cu və 2008-ci il tarixlərinə Cəmiyyət banklarda yerləşdirilmiş depozitlərdən, müvafiq olaraq, 447,301 AZN və 401,244 AZN məbləğində faiz gəlirləri hesablanmış və almışdır.

### 12. DİGƏR GƏLİRLƏR/(ZƏRƏRLƏR)

	31 dekabr 2009-cu il	31 dekabr 2008-ci il
İnvestisiya mülkiyyətinin yenidən qiymətləndirilməsi	90,935	-
Lizinq mülkiyyətindən icarə gəliri	32,400	32,400
Xarici valyuta ilə əməliyyatlar üzrə xalis mənfəət/(zərər)	13,683	(135,057)
Əsas vəsaitlərin satılması üzrə zərər	(13,485)	(5,463)
Digər	(15,803)	32,047
<b>Cəmi digər gəlirlər/(zərərlər)</b>	<b>107,730</b>	<b>(76,073)</b>

# “A-GROUP SİĞORTA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

### 13. ƏMƏLİYYAT XƏRCLƏRİ

Əməliyyat xərcləri aşağıdakılardan ibarətdir:

	31 dekabr 2009-cu il tarixində başa çatmış il üzrə	31 dekabr 2008-ci il tarixində başa çatmış il üzrə
Əmək haqqı və mükafatlar	512,913	492,131
Sığorta agentlərinin komissiyaları	319,255	274,141
Köhnəlmə və amortizasiya	142,729	306,901
Peşəkar xidmətlər	62,185	24,256
Reklam xərcləri	39,344	12,089
Rabitə xərcləri	21,038	18,919
Sığorta xərcləri	25,456	37,626
Təmir və saxlama xərcləri	20,765	5,853
Bank komissiyaları	19,964	33,764
Vergilər, mənfəət vergisi istisna olmaqla	16,519	80,214
Ezamiyyət xərcləri	12,029	10,246
Kommunal xərclər	9,242	13,033
Çap və ofis avadanlığı	8,893	20,604
İnzibati xərclər	1,969	11,023
İcarə xərcləri	-	10,071
Digər xərclər	5,241	86,589
<b>Cəmi əməliyyat xərcləri</b>	<b>1,217,542</b>	<b>1,437,460</b>

### 14. MƏNFƏƏT VERGİSİ

Cəmiyyət, vergiləri Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən hazırlanmış vergi hesabatlarına və qeydlərinə əsasən hesablayır və bu hesablamalar BMHS-dan fərqlənə bilər. Bəzi xərclərin vergi bazasının hesablanması zamanı nəzərə alınmaması və bəzi gəlirlərin vergiyə tabe tutulmaması nəticəsində Cəmiyyətin daimi fərqləri yaranır.

2009-cu ildə Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilən düzəlişlər əsasında 1 yanvar 2010-cu il tarixindən mənfəət vergisi dərəcəsi 22%-dən 20%-dək azaldılmışdır. 31 dekabr 2009-cu il tarixindən etibarən təxirə salınmış vergilər 20% dərəcəsi ilə hesablanmışdır.

2008-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının hökuməti maliyyə institutlarının (bankların, sığorta və təkrarsığorta şirkətlərin) kapitallaşma səviyyəsinin artırılmasının stimullaşdırılması məqsədi ilə onları üç il müddətinə mənfəət vergisindən azad etmişdir. Bu qanun 1 yanvar 2009-cu il tarixindən qüvvəyə minib və müvafiq olaraq tətbiq ediləcək. Bu qanuna əsaslanaraq, əgər vergiyə cəlb edilən müvəqqəti fərqlərin predmeti bu dövr ərzində baş verərsə, heç bir vergi öhdəlikləri hesablanmamalıdır, əks halda bu cari gəlir vergi faizindən istifadə edərək hesablanmalıdır.

Təxirə salınmış vergilər maliyyə hesabatlarında göstərilən aktiv və öhdəliklərin qalıq dəyəri ilə onların vergi hesabatındakı qalıq dəyərləri arasındakı müvəqqəti fərqlərin xalis vergi təsirini əks etdirir. 31 dekabr 2009-cu il və 2008-ci il tarixlərinə müvəqqəti fərqlər əsasən gəlir və xərclərin tanınmasında müxtəlif üsulların istifadə edilməsinə, eləcə də bəzi aktivlərin mühasibat sistemində görə qalıq dəyəri ilə vergi qanunvericiliyinə görə qalıq dəyərləri arasındakı fərqlərdən yaranmışdır.



# “A-GROUP SİĞORTA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

31 dekabr 2009-cu və 2008-ci il tarixlərinə müvəqqəti fərqlər aşağıda göstərilən kimi olmuşdur:

	31 dekabr 2009-cu il	31 dekabr 2008-ci il
<b>Təxirə salınmış vergi aktivləri:</b>		
Sığorta mükafatlarının qazanılmayan hissəsi üçün ehtiyat	-	624,811
Təxirə salınmış komissiya gəlirləri	-	193,517
Əsas vəsaitlər	-	123,425
<b>Cəmi təxirə salınmış vergi aktivləri</b>	<b>-</b>	<b>941,753</b>
<b>Təxirə salınmış vergi öhdəlikləri:</b>		
Sığorta mükafatlarının qazanılmayan hissəsi üzrə təkrarsığortaçının payı	-	(39,971)
Zərər ehtiyatı	-	(695,937)
Təxirə salınmış əldə etmə xərclərinin alınması	-	(64,863)
Əsas vəsaitlər	(1,332,047)	-
<b>Cəmi təxirə salınmış vergi öhdəlikləri</b>	<b>(1,332,047)</b>	<b>(800,771)</b>
<b>Xalis təxirə salınmış vergi aktivləri</b>	<b>(1,332,047)</b>	<b>140,982</b>
<b>20%/22% yerli vergi dərəcəsi ilə təxirə salınmış mənfəət vergisi (öhdəliyi)/aktivləri</b>	<b>(266,409)</b>	<b>31,016</b>
	<b>31 dekabr 2009-cu il tarixində başa çatmış il üzrə</b>	<b>31 dekabr 2008-ci il tarixində başa çatmış il üzrə</b>
Mənfəət vergisindən əvvəl mənfəət/(zərər)	<b>2,238,469</b>	<b>(79,196)</b>
Yerli vergi dərəcəsi	22%	22%
Yerli mənfəət vergisi dərəcəsi ilə nəzəri vergi məbləği	(492,463)	17,423
Daimi fərqlərin vergi təsiri	198,613	71,737
İstifadə edilən vergi güzəştləri	262,834	-
<b>Mənfəət vergisi xərcləri</b>	<b>(31,016)</b>	<b>(9,964)</b>
Cari mənfəət vergisi xərci	-	(5,509)
Təxirə salınmış mənfəət vergisi xərci	(31,016)	(4,455)
<b>Mənfəət vergisi xərcləri</b>	<b>(31,016)</b>	<b>(9,964)</b>
<b>Təxirə salınmış mənfəət vergisi (öhdəlikləri)/aktivləri</b>		
<b>Dövrün əvvəlində</b>	<b>31,016</b>	<b>35,471</b>
Digər məcmu gəlir elementlərində tanınmış təxirə salınmış vergi qalıqlarında dəyişikliklər	(266,409)	-
Təxirə salınmış mənfəət vergisi aktivlərində/(öhdəliklərində) artma	(31,016)	(4,455)
<b>Dövrün sonunda</b>	<b>(266,409)</b>	<b>31,016</b>

## 15. PUL VƏ PUL VƏ EKVİVALENTLƏRİ

	31 dekabr 2009-cu il	31 dekabr 2008-ci il
Nağd pul	4,028	268,168
Banklardakı müxbir hesablar		
- Azərbaycan manatı	155,278	1,379,797
- Avro	146,342	6,282
- ABŞ dolları	28,663	71,222
<b>Cəmi pul və pul ekvivalentləri</b>	<b>334,311</b>	<b>1,725,469</b>

# “A-GROUP SİĞORTA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

### 16. BANKLARDAKI DEPOZİTLƏR

	31 dekabr 2009-cu il	31 dekabr 2008-ci il
Azərbaycan Manatı		
- 30 gündən az ödəmə müddəti	571,375	100,000
- 30 gündən artıq ödəmə müddəti	1,150,000	1,230,000
ABŞ dolları		
- 30 gündən artıq ödəmə müddəti	682,636	224,280
Avro		
- 30 gündən artıq ödəmə müddəti	1,041,908	1,060,319
<b>Cəmi banklardakı depozitlər</b>	<b>3,445,919</b>	<b>2,614,599</b>

### 17. DEBİTOR BORCLARI

	31 dekabr 2009-cu il	31 dekabr 2008-ci il
Birbaşa sığorta əməliyyatları üzrə debitor borcları	1,426,285	343,956
Təkrarsığortaya qəbul edilənlər üzrə debitor borcları	318,595	58,103
<b>Cəmi debitor borcları</b>	<b>1,744,880</b>	<b>402,059</b>

### 18. DİGƏR ALINACAQ VƏSAİTLƏR VƏ AVANS ÖDƏNİŞLƏRİ

	31 dekabr 2009-cu il	31 dekabr 2008-ci il
Büdcədən alınacaq vəsaitlər	780,187	651,736
İşçilərdən alınacaq vəsaitlər	17,064	8,884
Digər avans ödənişləri	1,223	10,351
<b>Cəmi digər alınacaq vəsaitlər və avans ödənişləri</b>	<b>798,474</b>	<b>670,971</b>

### 19. TƏXİRƏ SALINMIŞ ƏLDƏ ETMƏ XƏRCLƏRİ

	31 dekabr 2009-cu il	31 dekabr 2008-ci il
Daxili təkrarsığorta üzrə komissiya xərcləri	25,356	64,864
<b>Cəmi təxirə salınmış əldə etmə xərcləri</b>	<b>25,356</b>	<b>64,864</b>

# “A-GROUP SİĞORTA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

### 20. ƏMLAK VƏ AVADANLIQLAR

	Binalar	Torpaq	Mebel və qurğu	Kompüterlər və avadanlıq	Nəqliyyat	Digər əsas vəsaitlər	Qeyri-maddi aktivlər	Cəmi
<b>Balans dəyəri</b>								
<b>31 dekabr 2007-ci il</b>	<b>4,708,786</b>	<b>9,806</b>	<b>105,439</b>	<b>84,759</b>	<b>120,853</b>	<b>51,055</b>	<b>2,100</b>	<b>5,082,798</b>
Əlavələr	3,900	-	21,034	23,205	8,148	10,621	-	66,908
Sililmələr	-	-	-	(5,765)	-	(11,751)	-	(17,516)
<b>31 dekabr 2008-ci il</b>	<b>4,712,686</b>	<b>9,806</b>	<b>126,473</b>	<b>102,199</b>	<b>129,001</b>	<b>49,925</b>	<b>2,100</b>	<b>5,132,190</b>
Əlavələr	49,865	-	-	3,171	9,086	1,260	-	63,382
Yenidən qiymətləndirmə	(2,838,102)	-	-	-	-	-	-	(2,838,102)
Sililmələr	-	-	-	(1,826)	-	(725)	-	(2,551)
<b>31 dekabr 2009-cu il</b>	<b>1,924,449</b>	<b>9,806</b>	<b>126,473</b>	<b>103,544</b>	<b>138,087</b>	<b>50,460</b>	<b>2,100</b>	<b>2,354,919</b>
<b>Yığılmış amortizasiya</b>								
<b>31 dekabr 2007-ci il</b>	<b>296,153</b>	<b>-</b>	<b>70,781</b>	<b>50,215</b>	<b>74,240</b>	<b>24,937</b>	<b>1,016</b>	<b>517,342</b>
İl üzrə tutulmalar	211,956	-	19,637	19,341	32,652	7,556	420	291,562
Sililmələr	-	-	-	(5,659)	-	(6,393)	-	(12,052)
<b>31 dekabr 2008-ci il</b>	<b>508,109</b>	<b>-</b>	<b>90,418</b>	<b>63,897</b>	<b>106,892</b>	<b>26,100</b>	<b>1,436</b>	<b>796,852</b>
İl üzrə tutulmalar	-	-	42,601	35,509	54,294	9,731	594	142,729
Yenidən qiymətləndirmə	(508,109)	-	-	-	-	-	-	(508,109)
Sililmələr	-	-	-	(1,826)	-	(725)	-	(2,551)
<b>31 dekabr 2009-cu il</b>	<b>-</b>	<b>-</b>	<b>133,019</b>	<b>97,580</b>	<b>161,186</b>	<b>35,106</b>	<b>2,030</b>	<b>428,921</b>
<b>Xalis qalıq dəyəri</b>								
<b>31 dekabr 2007-ci il</b>	<b>4,412,633</b>	<b>9,806</b>	<b>34,658</b>	<b>34,544</b>	<b>46,613</b>	<b>26,118</b>	<b>1,084</b>	<b>4,565,456</b>
<b>31 dekabr 2008-ci il</b>	<b>4,204,577</b>	<b>9,806</b>	<b>36,055</b>	<b>38,302</b>	<b>22,109</b>	<b>23,825</b>	<b>664</b>	<b>4,335,338</b>
<b>31 dekabr 2009-cu il</b>	<b>1,924,449</b>	<b>9,806</b>	<b>(6,546)</b>	<b>5,964</b>	<b>(23,099)</b>	<b>15,354</b>	<b>70</b>	<b>1,925,998</b>

31 dekabr 2009-cu və 2008-ci il tarixlərinə, müvafiq olaraq, əsas vəsaitlərə daxil olan 2,551 AZN və 17,516 AZN məbləğində aktivlər tam olaraq amortizasiya olunmuşdur.

31 dekabr 2009-cu il tarixinə, müstəqil qiymətləndiricilərin hesabatı əsasında Cəmiyyətin binaları yenidən qiymətləndirilmiş dəyər əsasında göstərilmişdir. Binaların qalıq dəyəri ümumi olaraq 1,924,450 AZN təşkil edir. Əgər binalar balans dəyəri çıxılısın yığılmış amortizasiya və dəyərsizləşmə ehtiyatları əsasında göstərilseydi, onların qalıq dəyəri 31 dekabr 2009-cu il tarixinə 4,238,746 AZN olacaqdı.

Cəmiyyətə məxsus binalar 31 dekabr 2009-cu il tarixinə müstəqil qiymətləndiricilər tərəfindən yenidən qiymətləndirilmişdir. Onların bazar dəyəri aşağıda göstərilən metodlar istifadə edilməklə müəyyən olunmuşdur: pul vəsaitlərinin hərəkətinin diskontlaşdırılması metodu (gəlir yanaşması), dəyərin müəyyən olunmasının inteqrasiya metodu (dəyər əsasında yanaşma), müqayisəli satış metodu (müqayisə yanaşması). Son dəyərin müəyyən olunmasında, məlumatın düzgünlüyü və tamlığı, konkret binanın xarakteristikası və digər amillərdən asılı olaraq müxtəlif yanaşmalardan yaranan hesablamaların qarışığından istifadə edilmişdir.

# “A-GROUP SİĞORTA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

### 21. İNVESTİSİYA MÜLKİYYƏTİ

	Cəmi
<b>Balans dəyəri</b>	
<b>31 dekabr 2007-ci il</b>	<b>340,860</b>
Əlavələr	-
Silinmələr	-
<b>31 dekabr 2008-ci il</b>	<b>340,860</b>
Əlavələr	-
Yenidən qiymətləndirmə	56,340
Silinmələr	-
<b>31 dekabr 2009-cu il</b>	<b>397,200</b>
<b>Yığılmış amortizasiya</b>	
<b>31 dekabr 2007-ci il</b>	<b>20,368</b>
İl üzrə tutulmalar	15,339
Silinmələr	-
<b>31 dekabr 2008-ci il</b>	<b>35,707</b>
İl üzrə tutulmalar	-
Yenidən qiymətləndirmə	(35,707)
Silinmələr	-
<b>31 dekabr 2009-cu il</b>	<b>-</b>
<b>Xalis qalıq dəyəri</b>	
<b>31 dekabr 2007-ci il</b>	<b>320,492</b>
<b>31 dekabr 2008-ci il</b>	<b>305,153</b>
<b>31 dekabr 2009-cu il</b>	<b>397,200</b>

İnvestisiya mülkiyyətinə Bakı şəhərində yerləşən və əlaqəli tərəf olan MC Dental MMC-yə icarəyə verilmiş bina daxildir. 31 dekabr 2009-cu və 2008-ci il tarixlərinə icarə gəliri, müvafiq olaraq, 32,400 AZN və 32,400 AZN olmuşdur.

### 22. ÖDƏNİLƏCƏK VƏSAİTLƏR

	31 dekabr 2009-cu il	31 dekabr 2008-ci il
Qazanılmış premiyalar üzrə ödənişlər	-	88,330
Müvəqqəti hesab	9,421	4,149
<b>Cəmi ödəniləcək vəsaitlər</b>	<b>9,421</b>	<b>92,479</b>

## “A-GROUP SİĞORTA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

### MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

#### 23. TƏXİRƏ SALINMIŞ KOMİSSİYA GƏLİRLƏRİ

	31 dekabr 2009-cu il	31 dekabr 2008-ci il
Təkrarsığorta üzrə təxirə salınmış komissiya gəliri	93,348	193,517
<b>Cəmi təxirə salınmış komissiya gəlirləri</b>	<b>93,348</b>	<b>193,517</b>

#### 24. DİGƏR ÖHDƏLİKLƏR

	31 dekabr 2009-cu il	31 dekabr 2008-ci il
“MediClub” MMC sağlamlıq mərkəzinə ödəniləcək vəsaitlər	366,326	151,677
Digər təchizatçılara ödəniləcək vəsaitlər	29,412	646,466
İşçilərə ödəniləcək vəsaitlər	21,908	-
Ödəniləcək dividendlər	-	18,607
<b>Cəmi digər öhdəliklər</b>	<b>417,646</b>	<b>816,750</b>

#### 25. SƏHMDAR KAPİTALI

31 dekabr 2009-cu və 2008-ci il tarixlərinə Cəmiyyətin elan olunmuş və səhmdarlar tərəfindən tam ödənilmiş səhmdar kapitalı 1,360,000 AZN olmuşdur.

2009-cu ildə Cəmiyyət 2008-ci ilin maliyyə işinin nəticəsi olaraq hər hansı dividend elan etməmişdir.

2008-ci ildə Cəmiyyət 2007-ci ilin maliyyə işinin nəticəsi olaraq 1,229,457 AZN məbləğində dividend elan etmişdir.

#### 26. ƏLAQƏLİ TƏRƏFLƏRLƏ ƏMƏLİYYATLAR

Maliyyə hesabatı məqsədləri üçün tərəflər, o halda əlaqəli tərəflər hesab edilir ki, bir tərəf digərinə nəzarət etmək iqtidarında olur və ya “Əlaqəli Tərəflərin Açıqlamaları” haqqında BMUS 24 standartı ilə müəyyənləşdirilən maliyyə və yaxud əməliyyat qərarlarının qəbul edilməsində mühüm təsirə malik olur. Hər bir əlaqəli tərəflə münasibətləri nəzərdən keçirərkən əsas diqqət sadəcə hüquqi formaya deyil, əsasən bu münasibətlərin məzmununa yönəldilir.

Əməliyyatlar biznesin normal gedişi zamanı səhmdarlarla, direktorlarla, törəmələrlə, birliklərlə və Cəmiyyətin mühüm səhmdarlarının iştirak etdiyi şirkətlərlə aparılır. Dövrün sonuna ödənilməmiş qalıq və əlaqəli tərəflərlə dövr üzrə gəlir və xərclər aşağıdakı kimi olmuşdur:

## “A-GROUP SİĞORTA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

### MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

	31 dekabr 2009-cu il		31 dekabr 2008-ci il	
	Əlaqəli tərəflərlə əməliyyatlar	Əlaqəli tərəflərlə əməliyyatlar	Əlaqəli tərəflərlə əməliyyatlar	Əlaqəli tərəflərlə əməliyyatlar
Əməliyyat xərcləri		1,217,542		1,437,460
- əlaqəli şirkətlər	11,111		-	
- rəhbərlik	156,898		80,472	
Digər gəlirlər		447,301		401,244
- əlaqəli şirkətlər	32,400		32,400	
Digər öhdəliklər		417,646		816,750
- digər əlaqəli tərəflər	366,326		151,677	
Ümumi ödənilmiş iddialar		5,034,340		4,828,547
- digər əlaqəli tərəflər	2,516,458		1,536,987	

### 27. SEQMENT ÜZRƏ HESABAT

Rəhbərlik strateji qərarların qəbul edilməsi üçün istifadə edilən strateji idarəetmə komitəsinin hesabatları əsasında əməliyyat seqmentlərini təyin edir. Rəhbərlik tərəfindən istifadə edilən bütün əməliyyat seqmentləri BHMS 8 üzrə hesabat seqmenti anlayışının təyinatına müvafiqdir. BHMS 8 tələblərinə müvafiq olaraq aşağıda göstərilən seqmentlər təyin edilmişdir:

“Tibbi sığorta” – Bu seqment, Cəmiyyətin müştərilərinin və ya onların agentlərinin fiziki vəziyyətinə müəyyən təsir göstərəbiləcək hadisələrdən (xəstəlik və sağlamlığa zərər) mühafizə edən və təcili və ya normal tibbi müdaxiləni tələb edən sığorta müqavilələrini əhatə edir.

“Digər seqmentlər” – yuxarıda qeyd edilən seqment Cəmiyyətin 75% və ya artıq fəaliyyətini (təqribən 88%) əhatə edir. Bütün digər müqavilələr rəhbərlik tərəfindən digər seqmentlər kimi təhlil edilir. Digər seqmentlərə enerji, gəmiçilik, tikinti, əmlak, üçüncü tərəf qarşısında öhdəlik və digər risklər daxildir.

### 28. MALİYYƏ ALƏTLƏRİNİN ƏDALƏTLİ DƏYƏRİ

Ədalətli dəyər, məcburi satış və ya ləğv etmə halları istisna olmaqla, maraqlı tərəflər arasında cari əməliyyat zamanı maliyyə alətinin mübadilə edilə bildiyi məbləği əks etdirir və ən yaxşı olaraq kvota olunmuş bazar qiyməti ilə təsdiqlənir.

Maliyyə alətlərinin təxmin edilən ədalətli dəyəri Cəmiyyət tərəfindən mövcud bazar məlumatlarından (əgər mövcud olarsa) və müvafiq qiymətləndirmə metodlarından istifadə etməklə müəyyən edilmişdir. Lakin, təxmin edilən ədalətli dəyərin müəyyən edilməsi üçün bazar məlumatlarını şərh edərkən peşəkar mülahizələr irəli sürmək tələb edilir. Azərbaycan Respublikasında inkişaf etməkdə olan bazar iqtisadiyyatına xas xüsusiyyətlər müşahidə olunmaqdadır, lakin iqtisadi şərtlər maliyyə bazarlarında aktivliyin həcmi məhdudlaşdırmaqda davam edir. Bazar qiymətləri köhnəlmiş ola bilər və ya aşağı qiymətlərlə satışın dəyərini əks etdirə bilər və bu səbəbdən maliyyə alətlərinin ədalətli dəyərini əks etdirməyə bilər. Maliyyə alətlərinin ədalətli dəyərini müəyyən edərkən Rəhbərlik bütün mövcud bazar məlumatlarından istifadə edir.

Cəmiyyətin maliyyə alətlərinin ədalətli dəyərini müəyyən edərkən aşağıdakı metod və fərziyyələrdən istifadə edilmişdir:

# “A-GROUP SİĞORTA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Azərbaycan Manatı ilə)

---

### **Maliyyə aktivləri**

Sığorta fəaliyyətinə aid olan aktivlər istisna olmaqla, bütün monetar aktivlər müddət baxımından “tələb edilənədək və bir ildən az” kateqoriyasına daxil olduğu üçün, onların ədalətli dəyəri təxminən balans dəyərinə bərabərdir.

### **Maliyyə öhdəlikləri**

Sığorta fəaliyyətinə aid olan öhdəliklər istisna olmaqla, bütün monetar öhdəliklər müddət baxımından “tələb edilənədək və bir ildən az” kateqoriyasına daxil olduğu üçün, onların ədalətli dəyəri təxminən balans dəyərinə bərabərdir.

Sığorta fəaliyyətinə aid olan aktivlər və öhdəliklər BMUS 39 “Maliyyə Alətləri: Tanınması və Qiymətləndirilməsi” Standartında nəzərdə tutulan maliyyə alətləri kimi təyin edilmir.

## **29. ƏMƏLİYYAT RİSKLƏRİNİN İDARƏ EDİLMƏSİ**

Cəmiyyətdə maliyyə riskləri (bazar, valyuta, kredit və likvidlik), əməliyyat riskləri və hüquqi risklər ilə bağlı riskin idarə edilməsi funksiyası həyata keçirilir. Maliyyə riskinin idarə edilməsi funksiyasının başlıca məqsədləri risk hədudlarını müəyyənləşdirmək və daha sonra risklərin bu hüquqlar çərçivəsində olduğuna əmin olmaqdır. Əməliyyat riskinin və hüquqi riskin idarə edilməsi funksiyaları əməliyyat və hüquqi risklərin azalması üçün daxili siyasətlərin və proseduraların düzgün fəaliyyətini təmin etmək niyyətini daşıyır.

### **Kredit riski**

Cəmiyyət kredit riskinə məruz qalır. Bu risk qarşı tərəfin ödəniş zamanı bütün məbləği tam şəkildə ödəyə bilməməsi kimi şərh olunur. Cəmiyyətin kredit riskinə maksimal dərəcədə məruz qalması adətən maliyyə vəziyyəti hesabatındakı maliyyə aktivlərinin balans dəyərində əks olunur və rəhbərlik vaxtaşırı verilmiş kreditlərin müəyyən limit çərçivəsində olmasına müntəzəm nəzarət edir.

### **Bazar riski**

Cəmiyyət bazar risklərinə məruz qalır. Bazar riskləri faiz dərəcəsinin açıq mövqeyindən, valyuta və kapital məhsullarından yaranır ki, bunların hamısına ümumi və xüsusi bazar hərəkətləri təsir edir. Rəhbərlik qəbul edilə bilən və gündəlik nəzarətdə olan riskin dəyərinə məhdudiyətlər qoyur. Lakin, bu yanaşmadan istifadə bazarda daha əhəmiyyətli hərəkətlər baş verdiyi halda bu hədudlardan kənar olan zərərlərin qarşısını almır.

### **Valyuta riski**

Valyuta məzənnəsi riski xarici valyuta mübadiləsinin məzənnəsindəki dəyişikliyə cavab olaraq maliyyə alətinin dəyərinin dəyişə bilmək riski kimi müəyyən olunur. Xarici valyuta məzənnəsindəki dəyişikliklər Cəmiyyətin maliyyə durumuna və pul vəsaitlərinin hərəkətinə təsir edir. Dövrün sonuna Cəmiyyətin Azərbaycan manatı və ABŞ dolları ilə qalıqları var idi ki, onlar da bu maliyyə hesabatlarının müvafiq qeydlərində açıqlanmışdır.

### **Likvidlik riski**

Aktivlərin və öhdəliklərin ödəmə müddəti fərqli olduğu halda likvidlik riski risk kimi müəyyənləşdirilir. Likvidlik riski Cəmiyyətin rəhbərliyi tərəfindən idarə olunur. Kreditor borclarla bağlı pul vəsaiti resurslarının vəziyyətini öyrənmək üçün Cəmiyyətə hər gün müraciətlər olur.

## **“A-GROUP SİĞORTA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ**

### **MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR**

**31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)**

*(Azərbaycan Manatı ilə)*

---

#### **Faiz dərəcəsi riski**

Cəmiyyət özünün maliyyə vəziyyəti və pul vəsaitlərinin hərəkəti ilə bağlı bazarda üstünlük təşkil edən faiz dərəcələrindəki dəyişikliklərin təsirinə məruz qalır. Faiz marjaları bu cür dəyişikliklər nəticəsində artırıla bilər lakin, gözlənilməyən hərəkətlər baş verdiyi halda zərərləri azalda və ya yarada bilər.

#### **Sığorta riski**

Sığorta mükafatlarının məbləği və/və ya müddəti ilə sığortalanmış şəxs tərəfindən yaranmış zərərlərin məbləği və/və ya müddəti arasında birbaşa fərq olduqda yaranır.

Cəmiyyət aşağıdakı yollarla sığorta riskinə nəzarət edir:

- Sığorta şöbəsi və biznes sahələri üzrə sığorta portfelində zərərlərin yaranmasını tənzimləmək üçün sığorta prosedurlarını yaratmaqla;
- Cəmiyyətin iddialara/fəlakətlərə məruz qalmasını məhdudlaşdırmaq üçün təkrarsığortadan istifadə etməklə;
- Aktivlərin və öhdəliklərin idarə edilməsinə nəzarət edərək iddialar üzrə gözlənilən ödənişlər cədvəlinin aktivlərin ödəniş vaxtı ilə uyğunlaşdırmağa çalışmaqla;
- Fəaliyyətin bir neçə biznes sahələr üzrə aparılması vasitəsilə (diversifikasiyası).